

Toqrul Fərman oğlu Xəlilov
AMEA Naxçıvan Bölümü, Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutu, t.ü.f.d., dos.
Email: x.toqrul@gmail.com

UOT 902

NAXÇIVANIN SON TUNC DÖVRÜ GİL QABLARI ÜZƏRİNDƏKİ ORNAMENTLƏR HAQQINDA

Açar sözlər: Son Tunc dövrü, ornament, semantika, Naxçıvan

Ключевые слова: Эпохи Поздней Бронзы, орнаментов, семантика, Нахичеван

Key words: Late Bronze Age, ornament, semantics, Nakhchivan

Azərbaycan arxeologiyasında özünəməxsus yer tutan, elmi əhəmiyyətli məsələlərdən birini Naxçıvan Muxtar Respublikasının ərazi-sindəki Son Tunc dövrünə aid abidələrdən əldə olunmuş dulusçuluq məhsullarının ornamental xüsusiyyətini və semantikasını aşadırmaq təşkil edir. Qeyd olunan məsələ ilə bağlı ayrı-ayrı əsərlərdə məlumatlar verilsə də, problem kompleks şəkildə öyrənilməmiş, ayrı-ayrı tədqiqat əsərlərində informasiya xarakterli məlumatlar verilmişdir. Buna görə də qeyd olunan məsələnin kompleks şəkildə aşadırılmasına ehtiyac var. Problemi aşadırarkən məsələyə kompleks yanaşmaq, bu dövrə aid keramikaların üzərindəki ornamentləri müqayisəli şəkildə öyrənmək əsas məsələlərdəndir.

Aparılan müqayisəli aşadırma zamanı məlum olur ki, Tunc dövrünün bütün mərhələlərində olduğu kimi bu dövrdə də qabların naxışlanmasında həndəsi, zoomorf ornamentlərdən, sxematik xarakterli işarələrdən geniş istifadə edilmişdir. Onlar sadə və mürəkkəb süjetlidir. Orta Tunc dövründə olduğu kimi, Son Tunc dövründə də boyasız qablarla yanaşı boyalılar da düzəldilmişdir. Onların üzərinin naxışlanmasında monoxrom və polixrom rənglilərdən istifadə edilmişdir. Lakin onlar Orta Tunc dövrü keramikaları ilə müqayisədə bir qədər səliqəsiz çəkilmişdir. Orta Tunc dövründə olduğu kimi bu dövrdə də boyalı qabların üzəri firça ilə naxışlanmışdır. Boyasız qabların naxışlanmasında kəsmə, cızma,


qazma, basma, oyma və digər üsullardan istifadə edilmişdir. Xörək bişirilən qablarda naxışlar nisbətən az olmuşdur. Hər iki tip qablardada naxışlar onların əsasən gövdə hissəsinə, bəzilərində isə bogazına çəkilmişdir. Hər bir ornament təsadüfən çəkilməmişdir, müəyyən məntiqə əsaslanır. Qabların üzərinin müxtəlif ornamentlərlə bəzədilməsində dulusçuların sənətkarlıq bacarığı ilə yanaşı bədii-estetik düşüncə tərzi, zövqü, təxayülli, dini-ideoloji görüşləri mühüm yer tutmuşdur. Naxışlanması istifadə olunmuş ornamentlərin həm yerli, həm də qonşu mədəniyyətlərlə oxşar xüsusiyyətləri var.

Həndəsi ornamentlərlə bağlı aparılan aşadırma zamanı məlum olur ki, ən çox istifadə olunmuş həndəsi ornament əsasları yuxarıya və ya aşağıya doğru istiqamətlənmiş bucaqlardan ibarətdir. Onların bir çoxunun içərisi dalğalı, düz, qövsvari xətlərlə, torlarla doldurulmuşdur. Eyni formalı naxışlanması motivi bəzən romb, dördbucaqlarda da istifadə edilmişdir. Naxışlar bəzən qabların yalnız gövdə və ya bogazına çəkilmişdir. Bir qrup qablarda isə qabların həm bogaz hissəsi, həm də gövdəsi müxtəlif formalı həndəsi ornamentlərlə naxışlanmışdır. Sadə həndəsi ornamentlər tək-tək çəkilmiş düz, dalğalı, çarpez, sıňıq, şüəşəkilli, qövsvari xətlərdən, üçbucaq, dördbucaq, bucaq, romb rəsimlərindən ibarətdir. Mürəkkəb həndəsi ornamentləri onların digər təsvirlərlə (heyvan, quş rəsimləri, sxematik xarakterli işarələr və s.) birlikdə çəkildiyi naxışlar təşkil edir.

Naxçıvan diyarının Son Tunc dövrü keramikaları üzərində çəkilmiş maraqlı həndəsi ornamentlərdən birini daraqvari naxışlar təşkil edir (tab.I). Şəhərtəpə nekropolundan əldə olunmuş küpə tipli qablardan birini üzərində bu tip naxış (¶) çəkilmişdir [2, tab. XVIII, 11;].

Həmin abidədən əldə olunmuş digər qabın üzərində həmin ornament bir qədər fərqli şəkildə

() verilərək sxematik heyvan rəsminə bənzəyir [2, tab. XV, 4].




1-Orxon yenisey əlifbası [Gülensoy, 1989];
2, 3-Şahtaxtı nekropolu [Q.Aqayev, 2002]

Tablo I.

Qobustan, Göyçə gölü (11, s. 67) Gəmiqaya ətrafinin qayaüstü təsvirlərində [7, s. 175, şəkil 1, 6] bu tip rəsmlər vardır. Bu ornament damğalar arasında “ali hakimiyət və vassallar”, “vassallıq” bildirən (daraq, xan damgası, baltavar, iltəbər/ eltəbər) təsvirləriyle də oxşarlıq təşkil edir [11, s. 49]. Aparılan araşdırma zamanı məlum olur ki, Şahtaxtı nekropolundan əldə olunmuş qeyd olunan ornamentlərin (tab. 1, 3) bənzəri Orxon-Yenisey əlifbasındaki işarərlər də oxşarlıq təşkil edir [G6, 1989, s. 7]. Orada bu tip işarə iki variantda verilmişdir. Təsvirlərdən biri ince saitli sözlərdə işlədilən “g”, digəri “k” səsini bildirir. Oğuzların “dögər” tayfasının damgası da eyni formadadır [4, 99, 101]. Damğa işaretleri içərisində “kuray”, “ney” adlanır [6, s. 68; 81].

Naxçıvan diyarının Son Tunc dövrü ornamentləri içərisində “M” formalı (**M**; **M**)

naxışlar da özünəməxsus yer tutur. II Kültəpə [3, s. 164, şəkil. 36, 2], Culfa [5, tab. 1, 9] abidələrindən əldə olunmuş abidəsinin Son Tunc-Erkən Dəmir dövrü gil qabları üzərində də bu tip naxışlar çəkilmişdir. Aparılan müqayisəli araşdırma zamanı məlum olur ki, bu tip ornamentin üç forması daha çox yayılmışdır. Bir qrupu bir qədər yasti, bəziləri bir qədər dik [tab. II] formada çəkilmişdir. Bu ornamentin tərs formada olanı ingilis dilinin dabilyu hərfinə və Kiçik ayı bürcündə olan qütb ulduzuna bənzəyir (tab. 2). Yasti formalı olanlar Erkən Tunc dövründə geniş yayılmışdır. I Kültəpə [1, s. 291, tab XI, 10; s. 302, tab. XXII, 9], Babadərviş, Amiransqora [10, s. 26, 68] və s. bidələrdən əldə olunmuş gil qablardan bəzilərinin üzərində, Tevârih-i Âl-i Selçuk əsrində [17], Azərbaycan xalçalarında [19] bu tip naxışlar çəkilmişdir.




1, 6-Culfa [V.Əliyev, 1968]; 2-Qazaxistan [Gülensoy, 1989]; 3-Azərbaycan xalçası [<http://azerbaijani-studies.blogspot.com>. Yeni Ögə Xalça naxışlarında yaşayan ulu tariximiz]; 4-[<https://tr.wikipedia.org/wiki/Tevârih-i Âl-i Selçuk>]; 5-Kiçik ayı bürcündə qütb ulduzu [https://az.wikipedia.org/wiki/Qütb_ulduzu]; 7- I Kültəpə abidəsi [Абидуллаев, 1982\$ 8- II Kültəpə [Baxşəliyev, 2004].

Tablo II.

Bu ornamentin semantikası və yayılma arealı ilə bağlı aparılan araştırma zamanı məlum olur ki, Orxon-Yenisey əlifbasında bu ornamentin müxtəlif variantları var. Bir qədər yastı formada olan bu işarənin tək variantı “nç”, cüt variantı isə “d”, dik formada çəki-lən, masir əlifbamızdakı “M” hərfinə bənzəyən formada olanlar isə “ld” səsini bildirir [6, s. 7]. Qırğızistanda bu ornament damğa kimi işlədilmişdir. Qırğızlar “koçkar”, “kaçkar” adlandırdıqları bu ornamenti qoç buynuzunun bir forması hesab edirmişlər [6, s. 32].

Naxçıvan diyarının Son Tunc keramika-

ları üzərində aşkar olunmuş maraqlı ornamentlərdən biri də səkkiz bucaqlı ulduz təsvirləridir. II Kültəpə abidəsindən bu tip gil qab aşkar edilmişdir [3, s. 165, şəkil 39, 2]. Abidədən tapılmış ağızının kənarları iki yan dan içəri batıq olan kasa tipli qabın oturağında nisbətən kiçik dairə, dairənin ətrafında səkkizbucaqlı ulduz rəsmi çəkilmişdir (tab. III). Ulduzun ara sahələri torla doldurulmuşdur. Dairənin içərisində Culfa nekropolundan əldə olunmuş kasanın üzərindəki təsvirdə olduğu kimi [5, s. 78, tab XI, 8] svastikaya bənzər rəsmi verilmişdir.



1-Konya, 3-İran [<https://www.facebook.com/azerbaycanarasdirmalar/> Azerbaijani & Turkic World-Studies] 2-II Kültəpə [Baxşəliyev, 2004]; 4, 5- Anadolu tokumaları [Millî eğitim bakanlığı, 2011]; 6, , 7, 8-Azərbaycan [6, 7-Kerimov, 1983].

Tablo III.

Bu təsvirin semantikası və yayılma arealı ilə bağlı aparılan araştırma zamanı məlum olur ki, orada verilən hər bir ornament [bucaq, svastika, torvari naxışların] ayrı-ayrılıqla müəyyən mənaya malikdir.

Bucaq təsvirləriylə bağlı aparılan araştırma zamanı məlum olur ki, bu ornament Tunc dövrü keramikaları üzərində bəzən tək, bəzən isə bir-birinə bitişik formada, və ya ara sahələri bəzəmək üçün istifadə edilmişdir. Mənbələrdə bu naxışın nəsil artımını, həyat və dünya ağacını simvolizə etməsi qeyd edilmişdir [12].

Torvari naxışlar da Tunc dövrü keramikaları üzərində ara sahələri doldurmaq üçün geniş istifadə edilmişdir. Onlar şaqulu və üfüqi formada çəkilən xətlərin kəsişməsindən yaranmışdır.

Svastika ornamentinin yaranma tarixi qədimdir. Bu ornamentin müxtəlif formaları dünyanın müxtəlif yerlərindəki bir çox mədəniyyət və sivilizasiyalarda geniş yayılmışdır. Qədim türk mədəniyyətində bu ornament simvol olmaqla yanaşı damğa kimi də işlənilmişdir. Svastika rəsmi dünyada ən qədim nümunəsi Ukraynada fil dişindən düzəldilmiş bir kiçik heykəlin üzərində aşkar edilmişdir. Bu heykəlcisin tam olaraq eramızdan 12 min il əvvələ aid olduğu və Neolit dövründən etibarən istifadə edildiyi sübut edilmişdir [20]. Ön-Türklərin “Karatau” mədəniyyətinə aid [Orta Asiya] Karatau, Alatau ve Jungar Alatauları abidələrində də bu rəsmi ən qədim nümunələri aşkar edilmişdir. Onun “Karatau” mədəniyyətindən digər yerlərə yığıldığı ehtimal edilir [21].

II Kültəpə abidəsində əldə olunmuş gil qabın üzərindəki təsvirdəki bucaq, svastika, torvari naxışların geniş yayılma arealına malik olması, müxtəlif mənə daşımıması nəticəsinə bu ornamentin semantikası haqqında dəqiq fikir söyləmək çətindir. Lakin aparılan müqayisəli araştırma zamanı məlum olur ki, “Şirvan”, “Zeyvə”, “Xan”, Köhnə Quba [9, s. 21, rısc. 4; 175. rısc 145; tabl. 1], Anadolu [13, s. 13.] xalçalarında, Cənubi Azərbaycandakı Tunc dövrünə aid qayaüstü təsvirlərdə [15], Nəhəcir yaşayış yerindən əldə olunmuş Orta Tunc dövrünə aid gil qabların birinin

üzərində bu tip ulduz rəsmi çəkilmişdir [14, s. 112, şəkil. 3.150]. Rəsmlər arasında oxşar əlamətlərlə yanaşı fərqli cəhətlər də var. Bunun başlıca səbəbləri hər bir mədəniyyətin özünəməxsus xarakterik xüsusiyyəti, sənətkarların bacarığı, estetik zövqüdür.

Səkkizguşlu ulduz rəsmi geniş semantik mənaya malikdir. Onun Azərbaycan sözünün əski əlifba ilə yazılışını əks etdirdirməsi, cənnətin səkkiz qapısını bildirməsi, səkkiz türk xalqının simvolu olması haqqında çoxlu fikirlər vardır. Üçbucagla dairənin birgə çəkildiyi səkkiz bucaqlı ulduz rəsmi yerlə göy arasındakı əlaqənin kecid mərhələsinin simvolu hesab edilir. Səkkiz guşənin yer kürəsini sxematik şəkildə əks etdirdiyi üfüqün cəhətlərini göstərdiyi haqqında da müxtəlif elmi fikirlər vardır. Riyaziyyatda səkkiz sonsuzluq, yəni əbədi inkişafın göstəricisi hesab edilir. Şumer əfsanələrinə görə dünyani su basarkən tufan yeddi gün davam etmişdir, səkkizinci gün Günəş Allahi Ulu Torpağı istilik göndərmişdir. Günəş şüalarının dünyaya təxminən səkkiz dəqiqədən bir gəldiyi üçün səkkiz sayı kosmik tarazlığın sayı olaraq da qəbul edilir. Səkkizguşlu ulduz təsviri türk xalqlarının xalçaçılıq sənətində «gül» ornamenti kimi tanınır. Qazaxıstan xalçaçılığında ona «juldız gül», «juldız örnek», «top juldız», «seqiz kırı lörnek» deyirlər. Səkkizguşlu ulduz rəsmi Azərbaycan Respublikasının Dövlət Bayrağı üzərində bu gün də dalğalanır. Yusif İbn Kuseyr türbəsi planda daxildən və xaricdən səkkizbucaqlı formasında inşa edilmişdir.

Naxçıvan diyarının Son Tunc dövrü keramikaları üzərində yuxarıda qeyd etdiyimiz ornamentlərlə yanaşı yarımdairəvi naxışlar, düz, qırıq-qırıq, dalğalı xətlər və digər ornamentlər də çəkilmişdir. Digər ornamentlər kimi onlar da təsadüfən çəkilməmişdir, müəyyən semantik mənaya malikdir. Aparılan araştırma zamanı məlum olur ki, ornamentasiya elmində dalğalı xətlər “su naxışı”, “sığır sıdiyi” adlındırlaraq axar suyu təmsil edir. Digər ornamentlər kimi bu naxışlar haqqında da müxtəlif fikirlər irəli sürülmüşdür. Bu ornamentin su ilə bağlılıq təşkil etməsi ilə bağlı aparılan araştırma zamanı

məlum olur ki, su tarixən insanlar tərəfindən müqəddəs sayılmışdır. Təbiətin dörd müqəddəs ünsürlərindən biri olan su ilə bağlı xeyli miqdarda əfsanə və rəvayətlər təsadüfən yaranmamışdır. Azərbaycanın bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında su ilə bağlı kifayət qədər əfsanə və rəvayətlərin olması bunu bir daha sübut edir.

Yarimdairəvi ornamenti bağılı aparılan araşdırma zamanı məlum olur ki, bu ornament tunc dövrünün bütün mərhələlərində istifadə olunmuşdur. Dünyanın bir çox yerlərindəki keramikaların üzərindəki ornamentlərlə yanaşı, damğa elementləri içərisində də bənzərləri vardır. Oğuz boyalarından olan çuvaldarların damgası da yarımdairəvi formadadır [8, s. 20, 52].

Naxçıvan diyarının Son Tunc dövrü abidələrindən əldə olunmuş gil qabların ornamental xüsusiyyəti və semantikasi ilə bağlı aparılan araşdırma zamanı sonda belə bir nəticəyə gəlmək olar ki, bu dövrün dulusçuluq məhsulları üzərindəki ornamentlər əsasən iki qrupa bölünür. Birinci qrupa Orta Tunc dövrü ənənələrinin, motivinin saxlanıldığı naxışlardır. İkinci qrup ornamentlər Son Tunc dövrünə aiddir. Hər iki qrup ornamentlərdə həm yerli, həm də digər mədəniyyətlərlə bağlı əlamətlər vardır. Tunc dövrünün bütün mərhələlərində olduğu kimi Son Tunc dövründə də hər bir keramikanın üzərindəki naxış təsadüfən çəkilməmişdir, müəyyən məntiqə əsaslanır. Onların üzərinin naxışlanmasında dulusçuların sənətkarlıq qabiliyyəti əsas yer tutmuşdur. Ornamentlər simvol, damğa kimi istifadə edilmiş, insanların dini-ideoloji görüşləri ilə yanaşı onların soy köklərini də bidirmiş, prototürk mədəniyyətində yayılmışdır.

ƏDƏBİYYAT

1. Абубулаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР, Баку: Элм, 1982, 314 с
2. Агаев Г.Г. Шахтахты в эпохи поздней бронзы и раннего железа. Баку-Москва: Агрыдаг, 2002, 200 с.
3. Baxşəliyev V.B. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 c.
4. Ebülgazi, Bahadır Han Şecere-i Terakime Turklerin Soy Kutugu [Tercüman 1001 Temel Eser 33] [Hazırlayan Muhamrem Ergin], İstanbul: Tercüman, 1974, 203 s.
5. Əliyev V.H. Culfa arxeoloji tapıntıları // Azərbaycan SSR Elmələr Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, Bakı: Az SSR EA, 1968, № 3, s. 72-86.
6. Gülensoy, T. Orhun'dan anadoluta türk damğaları [damğalar, imler, enler], İstanbul, T.D.A.V. Yayın , Nu.:51, 1989, 179 s.
7. Xelilov, T.F. Son Tunc-Erken Demir dövründə Naxçıvanın ekinçi-maldar tayfalarının medeniyyəti, Bakı: Elm ve təhsil, 2013, 200 s.
8. Керимов, Л. Азербайджанский ковер, Том II, Баку: Гянджелик, 1983, 241 с+32 рис.
9. Кушнарева К.Х., Марковин В.И. Эпоха бронзы Кавказа Средней Азии. Ранняя и Средняя бронза Кавказа [Очедной том многотомного фундаментального издания по археологии] Москва: 1994, Hayka, 384 с.
10. Qurbanov A. Damğalar, rəmzlər, mənim-səmələr. Bakı: Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araştırmalar Mərkəzi, 2003, 327 c.
11. Мифы народов мира. Энциклопедия. Т. I, M., 1991, 199 s.
12. Millî eğitim bakanlığı, el sanatları teknolojisi motif çizim temel teknikleri Ankara, 2011, 69 s.
13. Tekin T. Orhon Yazıtları. Türk Dil Kuru mu Yayınları 540, Ankara, 2010, 130 s.
14. <https://www.facebook.com/azerbaycanaras> dirmalar Türkçe& Turkic World-Studies
15. https://az.wikipedia.org/wiki/Qütb_ulduzu
16. https://tr.wikipedia.org/wiki/Tevârih-i_Âl-i_Selçuk
17. <http://azerbaijani-studies.blogspot.com> Yengi Öge Xalça naxışlarında yaşayan ulu tarihimiz
18. https://vk.com/wall-27460351_193388

19. [http://onedio.com/haber/nazilerin-kirlettigi-bir-mutluluk-sembolu-svastika--417203\]](http://onedio.com/haber/nazilerin-kirlettigi-bir-mutluluk-sembolu-svastika--417203)
20. <https://uqusturk.wordpress.com>

Төгрүл Фарман оглы Халилов

ОБ ОРНАМЕНТАХ НА ГЛИЯНЫЕ ПОСУДЫ ПОЗДНЕЙ БРОНЗЫ НАХЧЫВАН

РЕЗЮМЕ

В статье изучаются некоторые орнаментов обнаруженных на керамики эпохи Поздней Бронзы Нахчыван. Определяется, что в эпохи Поздней Бронзы вышивки посудов испльзовалась свастика, спираль, роговых, геометрических и других орнаментов. Эти орнаменты были связана с размсление умение и религиозно-идеологические взгляды гончаров. Некоторые орнаментов имеется широкий распространённый ареал и глубоко семантика

Toqrul Farman oglu Khalilov

THE ABOUT ORNAMENTS POTTERY OF NAKHCHIVAN

SUMMARY

The pattern of the ornaments (patterns) on ceramic products found in Nakhchivan's Late Bronze Age constructions has been researched. During the exposition of the vessels belonging to the Late Bronze Age or round wattles, swastik, shaped signs, horns, spiral ornaments, various geometric patterns are used. Each of the patterns is a commitment to ceramists' workmanship habits and religious-ideological views. The patterns are simple and compound. They have both local characteristics and similarities with other cultures.